

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
“30” dekabr 2019-cu il tarixli
F-530 nömrəli əmri ilə təsdiq edilmişdir.

**Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki
nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı**

№	Fəaliyyət istiqamətləri	Tədbirlər	İcra vaxtı	İcraçılar
1.	Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi	1.1. Milli-mənəvi dəyərlər mövzusunda “dəyirmi masa”, disput, müsabiqə, intellektual oyunların keçirilməsi	Müntəzəm	Ümumtəhsil müəssisələri
		1.2. Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri təbliğ edən əsərlərin mütaliəsi və müzakirələrinin təşkili	Müntəzəm	Ümumtəhsil müəssisələri
		1.3. Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənətinə məhəbbət hissinin aşılınması məqsədilə tədbirlərin keçirilməsi	Müntəzəm	Ümumtəhsil müəssisələri
		1.4. “Mütaliəni həyat tərzinə çevirək” devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi, kitabxana xətti ilə bədii əsərlərin oxusu və müzakirəsinin təşkili	Müntəzəm	Ümumtəhsil müəssisələri

		1.5. Təhsil müəssisələrində Ümummilli lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının öyrənilməsi və təbliği ilə bağlı tədbirlərin həyata keçirilməsi	Müntəzəm	Ümumtəhsil müəssisələri
		1.6. Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin tərbiyə işinin təşkili ilə bağlı təhsil müəssisələrində mühazirələrinin təşkili	Müntəzəm	Ümumtəhsil müəssisələri
2.	Təhsil müəssisələrində təhsilalanların vətənpərvərlik ruhunda tərbiyəsi	2.1. Təhsil müəssisələrində Azərbaycan tarixində müstəsna xidmətləri olmuş, Vətənin müstəqilliyi və bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq, şücaət göstərmiş şəxslərin təbliği, onlarla bağlı görüşlərin, disputların, “dəyirmi masa”ların təşkili	Müntəzəm	BŞTİ, ümumtəhsil müəssisələri
		2.2. Təhsil müəssisələrində Azərbaycanın əlamətdar tarixi günlərinin, milli bayramlarının təntənəli qeyd edilməsi	Müntəzəm	BŞTİ, ümumtəhsil müəssisələri
		2.3. Azərbaycanın inkişafına və dünyada təbliğinə böyük töhfələr vermiş şəxslərlə bağlı maarifləndirici tədbirlərin təşkili	Müntəzəm	BŞTİ, ümumtəhsil müəssisələri
		2.4. Təhsil müəssisələrində Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, zəngin təbiətinin təbliği ilə bağlı konfrans, seminar, təqdimat, “dəyirmi masa”, ekskursiya, ədəbi-bədii gecələr, bədii qiraət müsabiqələri, şagird tədqiqatları, təqdimatların keçirilməsi	Müntəzəm	BŞTİ, ümumtəhsil müəssisələri

	2.5. Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları qələbələrin təbliği məqsədilə görüşlərin, təqdimatların keçirilməsi	Müntəzəm	BŞTİ, ümumtəhsil müəssisələri
	2.6. Təhsil müəssisələrində “Xalqımızın qəhrəmanlıq tarixi” lektoriyasının təşkili və fəaliyyətinin təmin edilməsi	Müntəzəm	BŞTİ, ümumtəhsil müəssisələri
	2.7. Bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı təqdimatların, ekskursiyaların, şagird tədqiqatlarının təşkili	Müntəzəm	BŞTİ, ümumtəhsil müəssisələri
	2.8. “Code Tusi” Milli kvest brendi çərçivəsində ölkəmizin tarixi abidələrinin öyrənilməsi, şagirdlərin dünyagörüşünü inkişaf etdirmək, yeni biliklərə yiyələnməsini təmin etmək məqsədilə muzeylərdə, tarixi-mədəni ərazilərdə kvestlərin təşkil edilməsi	Müntəzəm	Ümumi təhsil sektoru
	2.9. Gənclərin milli ruhda inkişafına dəstək olmaq, tərbiyəli, savadlı, bilikli nəslin yetişdirilməsinə şərait yaratmaq və təhsilalanların vətənpərvərlik hərəkətinə qoşulmasına şərait yaratmaq məqsədilə Milli Tələbə Debat Forumunun keçirilməsi	Müntəzəm	Ümumi təhsil sektoru
	2.10. Təhsil müəssisələrində dərs məşğələlərinin başlanmasını və qurtarmasını bildirən melodiya kimi vətənpərvərlik ruhu aşılaman, milli ruhu yüksəldən milli musiqi nümunələrinin səsləndirilməsi	Müntəzəm	Ümumtəhsil müəssisələri

3.	Təhsil müəssisələrində Azərbaycan tarixinin tədrisinin təkmilləşdirilməsi	3.1. Azərbaycan tarixi üzrə müsabiqələrin, bilik yarışlarının və intellektual oyunların təşkili və qalıbların stimullaşdırılması	Müntəzəm	Ümumi təhsil sektoru, ümumtəhsil müəssisələri
		3.2. Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, mənə və mahiyyətinin təbliği ilə bağlı təqdimatların, müsabiqələrin keçirilməsi	Müntəzəm	Ümumtəhsil müəssisələri
		3.3. Tarixdə iz qoymuş Azərbaycan ziyalılarının təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili, broşürlərin, videoçarxların hazırlanması	Müntəzəm	Ümumtəhsil müəssisələri
		3.4. "Tariximizi öyrənək", "Vətənimizi tanıyaq" adlı aksiyaların (tur, ekskursiya, "dəyirmi masa", konfrans və s.) keçirilməsi	Müntəzəm	Ümumi təhsil sektoru, ümumtəhsil müəssisələri
4.	Ümumi təhsil sistemində müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması	4.1. Müəllimlər üçün məktəbəsaslı davamlı təlimlər sisteminin yaradılması və təlimlərin təşkili	2020 Müntəzəm	BŞTİ
		4.2. Fənlər üzrə yeni nailiyyətlərin müəllimlərə çatdırılması	Müntəzəm	Ümumtəhsil müəssisələri
		4.3. Verilən biliklərin tətbiqi aspektinin gücləndirilməsi, həyati və tətbiqi bacarıqlara üstünlük verilməsi	Müntəzəm	Ümumtəhsil müəssisələri
		4.4. Yerli təhsili idarəetmə orqanları nəzdində metodiki kabinetlərin fəaliyyətinin təkmilləşdirilməsi	2020	Ümumi təhsil sektoru